

# ÖMRÜN HESABATI



Anar 80 illik ömrünün hesabatını verir; Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında böyük xidmətləri ilə, Türk dünyasının birliyi naminə dəyərli fəaliyyəti ilə, Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətləri ilə, Azərbaycan ədəbiyyatının nəzəri məsələlərini və inkişaf yolunu dərinlən bilən bir ədəbiyyatşunas kimi, böyük elmi, nəzəri, ədəbi-bədii düşüncə sahibi kimi, çağdaş ədəbiyyatşunas, yazıçı təfəkkür ilə, Azərbaycan nəşrinin inkişafında kəmiyyət və keyfiyyət baxımından məhsuldarlığı ilə, yüksək bədii dəyərlərə malik bədii əsərləri ilə, ədəbiyyatımızın keyfiyyətlərini, bədii siqətini səciyyələndirən nasir kimi, tənqididən düşündürən problemlərin həllinə imkan yaradan əsərlərdəki ideyaməzmun xüsusiyyətləri ilə, həyat materiallarına əsaslanan, bələd olduğu həyatdan, mühitdən mövzu seçməsi, şəhər mühitindən gözəl əsərlər yaza bilməsi ilə, cəmiyyətin ictimai-siyasi, əxlaqi, mənəvi problemlər müstəvisində bədii təhlilini vərə biləcək mənalı əsərləri ilə, milli yaddaşımızı oyadan əsərləri ilə, milli-mənəvi dəyərləri əbədiləşdirən bir-birindən zəngin keyfiyyətlərə, xarakterlərə malik tarixi obrazları yenidən gündəmə gətirməsi ilə, türk dünyasının bütövlüyü, birliyi, gücü müqabilində qazanılmış böyük tarixi həqiqətlərə çevrilib baxmağa məcbur etdiyi tarixi həqiqətləri bədi-iləşdirib, yazıçı düşüncəsindən keçirib, dərin ümumiləşdirmə vüsstü ilə özümüzə qaytarması ilə, məneviyyata, milli ləyaqətə xidməti ilə, xalqımızın milli yaddaşını qorumaq üçün verdiyi töhfələri ilə, kommunist rejiminin siyasi təzyiqlərinə qarşı yazdığı dəyərli əsərlərlə qalib gələməsi ilə, həqiqətə, düzlüyü, dürüstlüyü xidməti ilə, mənəfur əməl sahiblərinin təhqir və təzyiqlərinə qarşı “bağışlamaları” ilə, cəmiyyətin tör-töküntülərinin təhqirlərinə qarşı ədalətli davranışları ilə, mübarizə əzmi ilə, böyük düşüncə, milli qeyrət sahibi olması ilə, yurduna, vətənəne olan sönməz sevgisi ilə, torpaqlarımıza göz dikənlərə qarşı amansızlığı ilə, nəhaq qanlar tökən bədnəmə qonşularımıza qarşı sərt, tələbkar vətəndaş qeyrəti ilə, insan iradəsindən asılı olmayan hiss və duyğuları yaratdığı zəngin xarakterlər fəvqündə ifadə etmək istedədi ilə...

Təbii ki bu siyahını xeyli artırmaq olar.

Onun bir-birindən zəngin xarakterlərə malik obrazlar qalereyası var. Bu obrazları, surətləri yaradarkən Anar daşa, daşa əl atmir. Burada yazıçı məfkurəsi, bədii düşüncə, bədii təxəyyül gerçekliyi əsas götürür. Ideal qəhrəmanlar yaratır, əsərlərində real həyat həqiqətlərinə əsaslanan mürəkkəb

insan xarakterləri olduğu kimi verilir. Müsbət, mənfi qəhrəman məsələsi sovet nəzəriyyə sisteminə əsaslanan düşüncə burda yoxdur. İnsan bütün xarakteri, arzu və istəkləri, hiss və duyğuları, təzadlı düşüncəleri, dünyagörüşü ilə qabardılır. Bu qabardılmada yazıçı əldən, ayaqdan getmir, müdaxiləsi yox dərəcəsindədir. Sırf, zəngin bədii təxəyyüllüne söykon; təkcə “Beş mərtəbənin altıncı mərtəbəsi” əsəri haqqında deyilən fikir həqiqətdir ki, əsərdə Təhminə və Zaur obrazlarının bədii təcəssümündə müəllif müdaxiləsi heç bir rol oynamır. Müəllif bu obrazları naturadan necə götürübəsə, eləcə də rəsm edir. Anarın sənətkar istedadı hər iki obrazın xarakterini axıra qədər düzgün dərk etməsində və bütün mürəkkəbliyi və ziddiyətləri ilə estetik təhlil predmetinə çevriləməsindədir” (T.Salamoğlu).

Zamanın bütün sosial, ictimai, əxlaqi məsələləri sanki bu surətlərin xarakterində açılır.

Anarın əsərlərinin kompozisiyası, quruluşu, mürəkkəb kontruksiyaya



**ANAR - 80...**  
Seksüyyətin tarixi

malik süjetləri tənqidçilərin araşdırmaclarında yetərincə elmi-nəzəri təhlil və təqibini tapmışdır.

Ömrünün 60 ilindən çoxunu xalqına, dövlətinə, onun ədəbiyyatımızın, mədəniyyətinin inkişafına xidmətə sərf edən yazıçı Anarın ünvanına gələn yüzlərlə təbrik teleqramlarının, məktubların, yazılılan məqalələrin, onun yaradıcılığı ilə aparılan müsahibələrdən bir qismini bu kitaba daxil etmişik. Yazıçıya bəslənən böyük hörmət və ehtiram, oxucu, tamaşaçı sevgisi - bu reallıq onun 80 illik ömrünün bəzəyidir. Yazıçı üçün dünyada oxucu hörməti, ehtiramı dəyəri ölçüyə gəlmir. Yaxşı sənətkar, istedadlı sənətkar da xaqıñ, millətin sərvətidir. Anar müəllimi hər gün görürəm, yadına Həsən Məmmədovun Anarın ssenarisi əsasında çəkilmiş Dədə Qorqud surətini xatırlayıram. 80 illik ömründə üç yüz il yaşamış olduğu güman edilən Dədə Qorqud timsallı yazıçıya həyatın gözəlliklərini bundan sonra da görmək arzusunu diləyirik. Onun nə həyatından, nə yaradıcılığından bəhs etmək niyyətində deyiləm. Anar yaradıcı-lığından bəhs edən “Anar və folklor” monoqrafiyamda yetərincə Azərbaycan ədəbiyyatının, ümumilikdə Azərbaycan nəşrinin, kinosunun, teatrının, tənqidinin, publisistikasının tanınmış gərkəmlə simasının, çağdaş dünyamızın qüdrətli söz ustادının elmi-nəzəri,

ədəbi-bədii, fəlsəfi-mifoloji, publisist kimi rolü, fəaliyyəti geniş tədqiq və təhlilini tapmışdır. Bu kitabımız da Anar yaradıcılığına hörmət və ehtiramın ifadəsidir.

İnsan oğlu gəldi-gedəridir. Ondan sonra qalan onun haqqında deyilən sözdür. Sözün qüdrəti qılıncañdan da kəsərlidir. Qılıncañdan kəsərlə, qılıncañdan ötkəm söz dünyasının xalqımızın payına düşən Zərdüstü, Qətran Təbrizisi, Nizamisi, Xaqanisi, Bəhmənyarı, Miskin Abdalı, Füzulisi, Xətaisi, Qurbanisi, Vəqifi, Mirzə Cəlili, Aşıq Ələsgəri, Vurğunu, Rəsulu, Bəxtiyarı, Süleymanlı... sırasında möhtərəm yeri olan Anar bilir söz nədir...

Dünya qədimdir, əzəli və sonu bilinməyən dünyadır, sözdən ilmələr atlığı, naxışlar saldığı, üzəklər oxşadığı, ruhu qidalandırdığı insan oğlunu kamillik zirvəsinə çatdırıldığı bir dünyadır. Anar bu əzəli və qədim dünyada ömrü, taleyi ilə iki əsrin və iki minilliyyin üzərində körpü salmış istedad sahibidir. Ədəbi-bədii mühitimizin dəyərli şəxsiyyəti, orijinal düşüncə sahibidir. Sovet imperiyasının totalitar ideologiyası olan marksizm-leninizmin ideyalarının tüğyan etdiyi bir dövrə ictimai fikir tarixinə yeni əsərləri ilə imza atmış Anar Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar nəslinin görkəmlı nümayəndəsi kimi daxil olmuşdur.

Anar, Elçin yaradıcılığı 60-cılar nəslinin zirvəsi sayılmalıdır. Sovet dönməndə bədii düşüncə sahəsində orijinal əsərlərə imza atan yazıçı və şairlerimiz mənəvi təzyiqlərə məruz qalsalar da ədəbiyyat sahəsindəki cəsarətli addımları bu gün üçün nə qədər əhəmiyyətli olduğunu çox gözəl bilirik.

Müasir Azərbaycan ədəbiyyatında, xüsusiilə, nəşrimizdə yazıçının insanın ideoloji çərçivəni qıraraq onun hissələrini, duyğularını önmə çəkməsi, onun aleminə nüfuz edə bilməsi, sovet ideologiyasının müsbət qəhrəman yaratmaq kimi düşüncələrdən uzaqlaşaraq insanın mənəvi-əxlaqi, sosial-siyasi, ictimai varlığında keyfiyyətləri daha yüksək şəkildə qabarda bilməsi, cəmiyyətə, insanlara, aləmə fərqli baxışlarla baxan yeni obrazlar, surətlər gətirməsi, onların standart baxışlardan uzaq düşüncələri, ədəb-tənqidə mübahisələrə, polemikalara geniş yer açan məsələləri ədəbiyyata gətirməsi, mövzu çəşidlərinin rəngarəngliyini oxucu kütləsinin özünə daha çox cəlb etməsi, belə əsərləri, bu əsərlərdəki bütün xarakterləri ilə birgə verilən, mürəkkəb insan xarakterlərinin verilməsi ustalığına malik yazıçının qazanlığı ugurların onun nüfuzuna, oxucu məhəbbətinə geniş yer açması gözənləməz ədəbi ugurlar id... və bu ugurlara ilk imzasını qoyanlardan bəlkə də birincisi Anar id. Anarın “Beş mərtəbənin altıncı mərtəbəsi” əsəri məhz Anar düşüncəsinin bədii məhsulu id. Yadimdadr kə, oxucular arasında bu əsər əl-əl gəzirdi. İlyas Əfəndiyevin Səriyyəsi, Anarın Təhminəsi... O dövr ədəbi-tənqidinin bu əsərlərdəki ideya və məzmun xüsusiyyətlərinə, əsərdə qoyulan problemlərin həllinə fərqli, mübahisəli baxışları ilə gündəmə gəlməsi. Ədəbi-tənqidin nə düşündürdən çox yazıçı müasir oxucusunun nə düşündüryünü daha əsas götürmüdü. “Ağ liman”, “Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğ”, “Keçən ilin son gecəsi”, “Asılıqanda işləyən qadının söhbatı”, “Mən, sən, o və telefon”, “Gürcü familyası”, “O gecənin səhəri”,

“Qırmızı limuzin”, “Vahimə”, “Yaxşı padşadın nağılı”, “Əlaqə” və s. kimi povest, roman və hekayələrin, əsərlərin müəllifidir. Burada azad insan, gerçəkliyə intellektual yanaşma tərzi, ədəbiyyatda həyata nüfuzun yeni üsulu, onun romanlarındakı qəhrəmanların həyata, insanlığa, duyğulara, hissələrə baxışlarının fərdiliyi, onların öz daxili istəklərinə uyğun yaşamaq istəyi, mənəvi azadlıq duyğularının püskürərek mühit və cəmiyyət sferasından çıxmazı - insanın mənəvi varlıq instiktinin qüdrəti, zəncirlərə, buxovlara dözməyən insanın onları qırdıgi kimi, içindəki mənəvi-əxlaqi adət-ənənələrə qarşı etirazı, çərçivə içərisində yaşamaq istəməsi - bütün bu reallıqların bədii ədəbiyyatda inikası yazıçıdan ustalıq tələb edirdi. Eyni zamanda yazıçıdan real həyat həqiqətlərinə sosial estetik baxımdan yüksək müasir baxış tələb edirdi.

Sovet imperiyası çökdükdən sonra Azərbaycan xalqının milli ideologiyası olan, “Türkçülüğün vətən əxlaqi müstəvisində dərki olan” azərbaycançılıq ideologiyasını həm əsərlərində, həm də ictimai-siyasi fəaliyyətində əsas tutan bir yazıçı, tarixi şəxsiyyət kimi də yaddaşalandır. Müstəqil Azərbaycan Respublikasının deputati kimi - ictimai xadim kimi, eləcə də yazıçı kimi, böyük sənətkar kimi tanıdığımız, bütün türk dünyasının tanınmış sənətkarı 80 illik ömrünün hesabatını verməyə layıqdır.

Anarın böyük sənətkarlarımıızın, xüsusiilə, repressiya qurbanlarının taleyi, onların başı çəkən müsibətlər, bu böyük şəxsiyyətlərin əqidə saflığı uğrunda mübarizədə cismən məhv edilsə də, mənənə əbədi yaşaması məsələləri səsenarilərində, nəsr əsərlərində yüksək bədii ustalıqla qabardılmışdır. Bu mövzuda əsərlər Azərbaycan xalqının Hüseyn Cavid, Əhməd Cavad, Mikayıll Müşfiq, Abdulla Şaiq və adını çəkmədiyimiz onlarla ədəbi şəxsiyyətlərin həyat və fəaliyyətini gələcək nəsillərin də dərinden bilməsi üçün dəyərlidir.

Sözünə qüvvət, ANAR müəllim. Torpağının, dövlətinin, yurdunun dəyərini bilən, qədir-qiyəmətini uca tutan xalqın böyük dühlərinin da dəyərini bilir...

Dəyərli sənətkarımız, 80 azdır, ömrünüz boyu qələmə alığınızın nəşrinizdə, kinoda, cizgi filmlərdə, tamaşalarınızda, elmi-nəzəri əsərlərinizdə Dədə Qorqudu təbliğ etmisiniz. O böyük abidənin 1300 illik yubileyinin dünya səviyyəsində keçirilməsində əməyiniz olub. Dədə Qorqud ömürlü, Dədə Qorqud hörmətli olasınız!



Gülxani PSSNAH,  
yazıçı, ədəbiyyatşunas